

Bank kapitalının strukturu və adekvatlığı barədə məlumatlar

(min manatla)

1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	906,164
a) Adi səhmlər (tam ödənilmiş paylar)	205,850
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	60,000
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	800
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	505,314
d1) əvvəlki illərin mənfəəti (zərəri)	485,243
d2) (çıx) cari ilin zərəri	-
d3) kapital ehtiyatları (fondları)	20,070
e) Digər	134,200
2. I dərəcəli kapitaldan tutulmalar	101,944
a) Qeyri-maddi aktivlər	42,137
b) Təxirə salınmış vergi aktivləri	59,807
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)	804,220
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	554,542
a) Cari ilin mənfəəti	315,013
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	81,329
c) Kapitalın digər komponentləri	292,400
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	-
c2) subordinasiya borc öhdəlikləri	292,400
d) Digər vəsaitlər	-134,200
5. Məcmu kapital (3+4)	1,358,762
6. Məcmu kapitaldan tutulmalar :	204,899
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	182,385
b) Bütün digər investisiyalar (xalis)	11,464
c) subordinasiya borc alətləri (xalis)	11,050
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	1,153,863
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər*	8,158,745
8.1. 0%-lik risk qrupuna daxil olan aktivlər	-
8.2. 20%-lik risk qrupuna daxil olan aktivlər	717,443
8.3. 35%-lik risk qrupuna daxil olan aktivlər	149,516
8.4. 40%-lik risk qrupuna daxil olan aktivlər	27,094
8.5. 50%-lik risk qrupuna daxil olan aktivlər	666,520
8.6. 75%-lik risk qrupuna daxil olan aktivlər	-
8.7. 100%-lik risk qrupuna daxil olan aktivlər	2,991,064
8.8. 100%-dən yuxarı risk qrupuna daxil olan aktivlər	3,607,109

*risk qruplarının tərkibi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" ilə müəyyən olunur.

faizlə

Əmsallar	Sistem əhəmiyyətli banklar üçün norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla norma	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı	6.5%	5.5%	9.86%
10. məcmu kapitalın adekvatlıq əmsalı	12.5%	10.5%	14.14%
11. Leverage əmsalı	minimum 5%	minimum 4%	6.62%